

## PEDAQQI KADR HAZIRLIĞI

### İBTİDAİ SINIF MÜƏLLİMİ HAZIRLIĞI

Sevinc Axundova,

BSU-nun dosenti

E-mail: seva\_axundova@inbox.ru

**Rəyçi:** dos. K. Səmədov.

dos. T. Paşayev

**Açar sözlər:** peşəkarlıq, standart, etika, peşə, ixtisas, qabiliyyət, ibtidai sinif müəllimi, keyfiyyət

**Ключевые слова:** профессионализм, стандарт, этика, профессия, специальность, способности, учитель начальных классов

**Key words:** professional, standard, etica, profession, specially, teacher, primary school

Pedaqqi kadrların hazırlanması dövlətin, rəhbərliyin daim diqqət mərkəzində olan bir problemidir. Problemin həlli dair geniş islahatlara isə XXI əsrin əvvəllərindən başlanılmışdır. Müəllim hazırlığının yaxşılaşdırılması namına "Müəllim peşəsinin professioqramı" işlənib hazırlanırdı, pedaqqi kadr hazırlığında iki pilləli sistemə (bakalavriat, magistratura) keçildi, onu təmin edən dövlət standartlarının tətbiqinə başlandı. Fasılısız Pedaqqi Təhsil üzrə Koordinasiya Şurası fəaliyyətə başladı, ibtidai təhsilin pedaqqikası və metodikası ixtisasının çərçivə kurikulumu hazırlanırdı və həyata keçirildi.

Ölkəmizin sosial-iqtisadi inkişafında müsbət dəyişikliklərin baş verdiyi demokratik təsisatların yarandığı, qloballaşma prosesinin geniş vüsət aldığı, dövlət quruculuğunu uğurları bu gün təhsil sisteminin inkişafını, yeni islahatların, layihələrin tətbiqini labüb etmişdir. Keyfiyyətli müəllim kadrlarının hazırlanması, onların səriştəliliyinin artırılması problemini önsə çəkmışdır. Bunun üçün respublikanın davamlı, dayanıqlı, rəqabət qabiliyyəti inkişafını təmin etməyə, insan kapitalının yetişməsinə xidmət edən, insan resurslarının yetişdirilməsini reallaşdırın təhsil sistemini yaradacaq "Dövlət strategiyası" qəbul edilmişdir. Təhsilin inkişaf strategiyasında müəllimlərin, pedaqqi kadrların üzərinə düşən vəzifələr göstərildi:

Ölkənin modernlaşması üçün zəruri olan insan kapitalını inkişaf etdirmək;

Məsuliyyətimi dərk edən, demokratik prinsiplərə, milli ənənələrə, insanın hüquq və azadlıqlarına hörmətlə yanaşan, azərbaycanlıq ideyalarına sadıq qalan, müstəqil və yaradıcı düşünən vətəndaş etiyyətdirəm;

Milli-mənəvi, türüməbəşəri dəyərləri qoruyan, onu inkişaf etdirən, geniş dünyagörüşlü, təşəbbüskar, nəzəri və praktik bəlik və bacarıqlara yiyələnən, müasir təfəkkürlü, rəqabət qabiliyyəti kadrlar yetişdirmək;

Sistemləşdirilmiş bəlik, bacarıq və vərdişlərin mənimsənilməsini, təhsil alanları icimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.

Göstərilən vəzifələri yerinə yetirəcək müəllimlərin, o cümlədən ibtidai sinif müəllimlərinin pedaqqi fəaliyyəti zəruri qabiliyyətlərə malik olması vacib şərtlərdəndir. Müəllimlərin pedaqqi fəaliyyətinə dair qabiliyyətləri aşağıdakılardır:

#### **Əsas pedaqqi qabiliyyətlər:**

**Ekspressiv** - Söz və qeyri-verbal üsullar vasitəsi ilə fikri aydın və obrazlı ifadə etmək;

**Didaktik** - Materialı başa düşülən və möhkəm qarvanılan formada çatdırmaq, təlim-tərbiyə prosesini effektiv qurmaq;

**Avtoritar** - Şagirdlərin hörmətini qazanmaq, yüksək nüfuz sahib olmaq, müəllim adını yüksəltmək;

**Elmi-pedaqqi** - Pedaqqi xarakter daşıyan elmi-tədqiqat işində iştirak etmək, yeniliyə can atmaq, yaradıcılıqla, eksperimentlər keçirərək işləmək, həmkarlarının təcrübəsini sistematik olaraq öyrənmək;

#### **Sevinc Axundova**

**Perspektiv** - Şagirdin daxili aləmini başa düşmək, onun psixoloji halını duymaq, məşğələlərə, müəllimlərə münasibətini aşkar etmək;

**Kommunikativ** - Digər insanlarla, xüsusilə şagirdlərlə ünsiyyətə girmək və onlarla səmimi münasibətləri qoruyub saxlamaq;

**Təşkilati** - vaxt itirmədən, mütəşəkkil məşğələni, sinif saatını, istirahət gecəsini, valideyn iclasını, ekskursiyani hazırlamaq və keçirmək;

**Major** - mürəkkəb münaqışın karşısını almaq, gərginliyi götürməyə, təlim prosesini fəllaşdırmağa köməklik edən humor hissini malik olmaq;

**Diqqətin mərkəzləşdirilməsi və paylanması dair** - bütün təlim qrupunu, hamını diqqət mərkəzində saxlamaq, öz nitqinə, hərəkətlərinə, ifadəsinə nəzarət etmək;

**Qnostik** - Şəxsi pedaqqi fəaliyyəti analiz etməklə, qrupdaxili münaqışləri aşkar etmək və aradan qaldırmaq;

**Konstruktiv** - Şagirdlərin gələcəyini, təlimin nəticələrini görə bilmək, qarşıda duran işi planlaşdırmaq, hərtərəflü inkişafa yönəlmis tədbirləri təşkil etmək.

Təhsil haqqında Azərbaycan Respublikası Qanununa, digər qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar modeli"nə uyğun hazırlanmış Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimin etik davranış qaydaları"nda etik davranışın prinsipləri, təhsil sahəsi işçilərinin qarşılıqlı münasibətlərinin əsas xüsusiyyətləri müəyyən edilmişdir. Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam, işgüzar durumun bərəqərər olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdır. Müəllimin peşə fəaliyyətində, etik davranış qaydalarında qanunun alılıyi, vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, mədəni davranış, qərəzsizlik, gender bərabərliyi, icimai etimad, konfidensiallıq kimi prinsiplər əsas götürülür. Orada müəllimin təhsilənlər, kollektivlə, icimaiyyətlə, münasibətlərinə aydınlıq gətirilir. Azərbaycan Respublikası ilə müəllim kadrları arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edən "Müəllim andı" verilmişdir.

Təhsilimiz öz ixtisasını dərindən bilən, pedaqqi, psixoloji, metodik hazırlıqlı, peşəsinə sevən, onunla qürur hissə yaşıyan, uşaqları anlayan, onlara fərdi yanaşan, onlarla əməkdaşlığı bacaran, davranışlı, geyimi, sağlamlığı ilə nümunə olmağa layiq mülliimlərin, xüsusilə ibtidai sinif müəllimlərinin yetişdirilməsi ilə yüksək inkişaf səviyyəsinə qalxa bilər. Yalnız belə müəllimlərlə keçmiş irsi yaşada bilən, reallığı görən, dərk edən, gələcəyi, cəmiyyətin inkişafını təsvir edən, onun inkişafına töhfələr verən şəxsiyyətlərin yetişdirilməsi mümkündür.

Ümumtəhsil məktəblərində ibtidai təhsil mühüm əhəmiyyət kəsb edir. Səviyyəli, cəmiyyət üçün yararlı, yaradıcı şəxsiyyətlərin yetişdirilməsinin əsası ibtidai təhsil pilləsində qoyulur. Ona görə də ibtidai sinif müəllimi hazırlığına daha ciddi yanaşılır.

Azərbaycanda ibtidai sinif müəllimi hazırlığının əsas problemlərindən biri məzunların əldə etdiyi təlim nəticələrinin qənaətbəş olmamasıdır. Səbəb isə müəllim hazırlayan qurumların bazarın tələbləri əsasında işini qurmamasındadır. Müəllim hazırlığına təsir edən amillərə müəllimlik peşəsinin nüfuzu, statusu, tələbələrin motivasiyası, peşə seçimində səhvə yol verməməsi, onu sevərək seçməsi, təlimə yanaşma səviyyələri, təhsil programının keyfiyyətli tətbiqi, müasir tələbləri ödəyən maddi-texniki bazanın yaradılması, ondan səmərəli istifadə edilməsi və s. aiddir. Bu amillər təhsil müəssisələrində əsas keyfiyyət şərti olan peşəkarlığı əhatə edir. Peşəkar ibtidai sinif müəllimi hazırlığı peşəkar pedaqqi kollektivdə reallaşsa bilər. Pedaqqi fakültənin yetişdirdiyi məzunların malik olacağı peşəkarlıq göstəriciləri aşağıdakı kimi ümumiləşdirilmişdir. Peşəkar müəllimin gözlənilən nəticələri:

Şagirdlərin ehtiyaclarını hiss etdir;

Özünü və peşəsini şagirdlərə sevdirir;

Şagirdlərinin yüksək səviyyəli nailiyyatlara nail olmasına səy göstərir;  
 Dərsi müasir tələblərə uyğun qurur;  
 Məşğələni lazımi səviyyədə idarə edir;  
 Şagirdlərinə yaradıcı, mənəvi zənginliyə malik şəxsiyyət nümunəsi göstərir;  
 Şagirdlərlə omakdaşlıq edir;  
 Nizam-intizamlı, səliqəli, özüñü inamlı, vətənpərvər, mənəvi dəyərlərə malik kollektiv yaradır;  
 Şagirdlərə öyrənmək, sağlamlığına diqqətli olmaq mühiti yaradır;  
 Təlimi müasir tələblər baxımından planlaşdırır;  
 Şagirdlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirir;  
 Təhsilini, bilik və bacarığının inkişafına səy göstərir;  
 Öz fəaliyyətində milli və fənn kurikulumunun tələblərinə əsaslanır.

Cox tövəsüf ki, saydıgımız peşəkarlıq göstəricilərini tam ödəyən müəllimlərimizin sayı çox deyildir. Yüksək səviyyədə peşəkarlıq keyfiyyətlərini nümayiş etdirən müəllimlərimiz, o cümlədən sınıf müəllimləri çıxdır. Lakin respublika məktəblərində bu keyfiyyətlərə məhəl qoymayanlara, etik davranış nümayiş etdirməyənlərə də rast gəlinir. Həyat boyu fasılısız öyrənmə prinsiplərini gözləməyən müəllimlər təhsilə müasir yanaşma nümayiş etdirə bilmirlər. Gələcəyin müəllimi olacaq tələbələr də də işinə, dərslərə məsuliyyətlə yanaşmayan, bu peşəyə təsadüfən gələn, müəllim üçün vacib olan keyfiyyətlərə əhəmiyyət verməyən, hətta peşəsini sevməyən, ali təhsil xatirinə gələnlər də vardır. Bu işə hər kəsin öz yerini tapmamasına, müəllimlik peşəsini seçənlərin digər sahələrdə təhsil almasına səbəb olur.

Müəllim hazırlığı ilə məşğul olan ali məktəblərdə də müvafiq öyrədici mühitin olmaması peşəkar müəllim kadrlarının hazırlanmasını məhdudlaşdırır. Ali məktəblərimizdə hələ də təhsilin inkişafına dair sənədlərin - Təhsil qanunu, təhsilin inkişafı üzrə Dövlət Respublikada fasılısız pedaqoji təhsil və müəllim hazırlığının konsepsiyası və strategiyası, milli və fənn kurikulumları, məktəbdaxili qiymətləndirmə problemləri və digərlərinin tələbləri əsasında dərslik, dərs və metodik vəsaitlərin işlənilməməsidir. Pedaqogika, psixologiya və digər fənlər keçmişin nəzəriyyə xarakterli dərslikləri üzrə tədris edilir. Təhsilə yeni yanaşma baxımından işlənilmiş praktik xarakterli dərsliklərə tələbə müştəqil iş mövzularının tədqiqinə kömək edəcək asərlərin, metodik vəsaitlərin, tövsiyələrin nəşr edilməsinə ehtiyac artmışdır. Dərslərin natiqəyonümlülük prinsipi əsasında qurulması keyfiyyətə müsbət təsir göstərir. Tələbələrin müştəqil işlərinin praktikaya, tədqiqatçılığa əsaslanması, hazır işlərin təqdimatının təskilində də çatışmazlıqlar mövcuddur. Peşəkarlıq göstəricilərinə malik ibtidai sınıf müəllimi hazırlığının yaxşılaşdırılmasında peşənin seçiləməsi ilə ali məktəblərə qəbul mərhələsindən başlanılmalıdır. Müəllimlik ixtisasının seçiminə həssaslıqla yanaşılmalıdır. Bu peşəni sevməyən və peşəyə uyğun keyfiyyətləri: səbirlilik, təmkinlilik, uşaqları sevmək, bilikləri uşaq səviyyəsinə uyğun ötürmək, şagirdlərlə omakdaşlıq etmək, şagirdlərin ehtiyaclarını anlamaq, onları ödəmək, şəxsi təhsilini daim artırmaq, təhsilin inkişafını izləmək və ona töhfələr vermek kimi bacarıqlara sahib olmayan abituriyentlərin bu sahəyə gəlməsinə yol verilməməlidir.

Auditoriyada peşəni sevərk seçən tələbələrlə işləmək, onları peşəkar səriştəli müəllim kimi yetişdirmək o qədər də çətin deyildir. İkinci problem isə dərslərin taşkili, istifadə olunan mənbələrin, öyrədici mühitin və qurumun maddi-texniki bazasının yaradılmasıdır. Kadr hazırlığının təməli ümumtəhsil məktəblərində qoyulsada, peşəyə yiyələnmə mərhələsi ali məktəblərə qəbuldan başlayır. Ali məktəblərə qəbulun test yolu ilə aparılması təqdirdəlayıqdır. Lakin bəzi sahələrdə, xüsusilə, müəllim kadrlarının hazırlanmasında bu yol özünü doğrultmur. Seçimdə səhvvlərə, aşağı bal toplayanların müəllimliyi, yiyələnənlərin ali məktəbə qəbul xatirinə qəbul olunanların sayı digərlərini üstələyir.

Tədqiqat nəticəsində məlum oldu ki, ibtidai sınıf müəllimliyinə daxil olan tələbələrin 30-40 faizi bu sonəti seçmədiyini, təsadüfən, yaxud valideynlərinin təsiri ilə buraya düşdüklorini etiraf edənlərdir. Belə məzunlar ali məktəbi bitirdikdən sonra öz sonətində işləmirler və ya könülsüz, məcburiyyət nəti-

cəsində işləyirlər. Bu da təhsilin inkişafına, təhsilin əsas məqsədi olan hərtərəflı şəxsiyyətlərin yetişməsinə, gənclərin müəllimlik pəşəsindən uzaq düşməsinə səbəb olur. Eyni zamanda bəsələri bu sahəni seçənlərin, sevənlərin yerini tutmuş olurlar. İbtidai sınıf müəlliminin ensiklopedik biliyi, savadlı yazılışı və oxusu, nitqi, rəsm, musiqi, texnologiyadan baş çıxarması, yüksək mədəniyyəti, uşaqlara sevgisi, psixoloji durumu nəzərə alınmalıdır. Lakin testlə qəbulda bu keyfiyyətləri müəyyən etmək mümkün olmur. Ona görə də ibtidai sınıf müəllimliyinə qəbul zamanı abituriyentlərin qabiliyyət testindən keçirilməsi problemin həllinə kömək edər. Müəllim hazırlığında ikinci əsas çatışmazlıq ali məktəb fənlərinin məzmununda, sayında, əsas məqsədə xidmət etməsindədir. Belə ki, ali məktəbin pedaqoji kadr hazırlanın fakültələrində 20-30 il bundan əvvəlki fənlər tədris planında əsas yeri tutur. Təhsilin, fənlərin tədrisinin yeni məzmun, forma və metodları işlənməmiş, yaxud cüzi dəyişiklik edilmişdir. Tələbələr köhnə dərslik və dərs vəsaitləri ilə işləməli olurlar. Bir sıra mövzular onlar üçün köhnə, anlaşılmaz olur. Dərslik, dərs və metodik vəsaitlərin bəziləri kiril əlifbası ilə yazılan əsərlərdir. Bütün bunlar tədrisin müasirləşdirilməsini ləngidir.

Ali məktəblərdə mühəzirə və seminarlar, köhnə planlaşdırma, üsul və vəsítələrlə mühəzirəni oxu və daniş üsulu ilə aparılır. Bu isə tələbələrin məntiqi, tənqid, yaradıcı təfəkkürünün inkişafını təmin etmir. Ali məktəb imtahanlarının da test üsulu ilə aparılması tələbələri əzbərciliyə yönəldir, düşünülmüş fikirlərin, araşdırma, tədqiqat aparma, müqayisə etməsinə, obyekt və hadisələr arasında əlaqələri, asılılığı dərk etməsinə çətinlik törədir. Ali məktəblərdə tədrisin gedisiñə yenidən baxılması tələbələrin təşəbbüskarlığını artırır, təfəkkürünü, yaradıcılığını inkişaf etdirən forma, məzmun, öyrənmə yollarına, müstəqil işlərin təqdimatının aparılmasına diqqət artırılmalıdır.

**Problemin aktuallığı.** Təhsilin islahatlar dövründə peşəkarlıq göstəricisinə malik ibtidai sınıf müəllimi hazırlığı məsələləri işlənlər.

**Problemin yeniliyi.** Təhsilin məqsəd və vəzifələrini həyata keçirmək üçün gələcək peşəkar ibtidai sınıf müəllimi hazırlığının modeli əsaslandırılır.

**Problemin praktik əhəmiyyəti.** Məqalədəki tövsiyələri ibtidai sınıf müəllimi hazırlığı ilə məşğul olan qurumlar nəzərə ala bilərlər.

### **ƏDƏBİYYAT**

1.Səmədli E. Azərbaycanda pedaqoji kadr hazırlığına təsir edən amillər və müəllim hazırlığı proqramları-nın keyfiyyət göstəriciləri. Müəllim hazırlanma siyasəti və problemləri V beynəlxalq konfransının materialları. Bakı, 2015.

2. Dadaşova A. Təhsil siyasəti, Bakı, 2005.

3. Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi: Qarşıya çıxan problemlər və əldə olunan nailiyyətlər. Bakı, 2005.

4. İbrahimov F., Hüseynzadə R. Pedaqogika. I cild, Bakı, 2013.

### **HAILING OF PRIMARY SCHOOL TEACHERS SUMMARY**

The article is devoted to the training of primary school teachers. As the main problem deals with the strengthening of the authority of teachers, in particular teachers of primary school. In bocuses on issues to improve and selection the students reception system, arriving at the pedagogical department.

**S. Akhundova**

### **ПОДГОТОВКА УЧИТЕЛЕЙ НАЧАЛЬНЫХ КЛАССОВ РЕЗЮМЕ**

Статья посвящена подготовке учителей начальных классов. Основная цель статьи связана с вопросами укрепления авторитета учителей, в частности учителей начальных классов. В статье также освещаются вопросы подготовки и развития профессионализма учителей начальных классов в период реформ в сфере образования. В заключение статьи автором представлены рекомендации по подготовке учителей начальных классов.

**Redaksiyaya daxil olub: 13.05.2016**